

## PRİZMA

MÜASİR dövrün uşaqlarını çizgi filmleri izləmədən təsəvvür etmək mümkün deyil. Uşaqlar demək olar ki, əksər saatlarını televiziya qarşısında çizgi filmi yaxud, film izləməkən keçirirlər. Amerikada aparanın bir arasıdırmanın nüccalarına görə, uşaqlarda televizora maraqlı 18 yaşlı olarkən yaranır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir. 2 yaşıdan yuxarı başlayaraq uşaqlarda çizgi filmlərinə maraqlı oynar. Bu yaşda olan uşaqların təqli-dətmə qabiliyyəti yaşa-yasaş yaranır. Baxdıqları çizgi filmləri və filmlər bi yöndə önməli mənəvi təsiər malikdir.

Tez-tez kədər döyişkiliyi körpə bəy-nunda qarışığıla və pozğunluqda da səbab olur. Ona görə də uşaqların yaşlarını uyğun çizgi filmləri və filmlər baxması olduğunu vacib məsləbdər. Çünkü bu filmlər uşaqların mənəvi inkişafının formalşmasına əhəmiyyətli rol almalıdır. Uşaqlарımızın sağlam ruhda böyümesi, inkişaf etməsi hər zaman dövlətimizin və ölkə başçımızın diqqət mərkəzində olmuşdur. Bu sahədə lazımi bir qox tövdiyər görmülmüşdür.

Məvzu işi bağlı "Üç nöqtə" işi açıqlama verən psixolog Günel Hacızadə uşaqların mənəvi inkişafında filmlərin rolunu müüm oldığını xüsuslu qeyd edir. Bildirir ki, filmlər və çizgi filmlər uşaqların psixoloji və mənəvi inkişafında danılmas bir rəla malikdir. "Uşaqlar onları izləyərkən ham əylənir, ham da öyrənirler. Lakin bi öyrənma prosesi daxilində hansı informasiyalar mövcuddur? Uşaqlar hansı yaş həddindən sonra media ilə tanışdırırlar? Ösas məsəla də məhz bundur. Bir reallıqdır ki, müasir dövrümüz texnologiya ilə çox bağlıdır."

Bu səbəbdən də öksər uşaqlar dünyaya göz açğıdan qısa bir müddət sonra texnoloji vəsaitlərlə tanışdırırlar. Normalda uşaqlar 18 ayindan etibarən televizordakı hərəkətlər və səslər reaksiyası verdiyi halda, son-2 il ərzində dünyaya gəlmış uşaqlarda bu da erkən müşahidə olunmağa başlayır. Hətta son zamanlarda 0-2 yaş dövründən olan uşaqlar üçün yeni çizgi filmlər və filmlər vardır. Lakin, 2 yaşasdık dövründə uşaqların istənilən halda bù tip videoalar belə təməldirdirməq qəbul edilmələr bir addımdır. Hər nə qədar bu videoalar öyrədicisi olsa belə, 0-2 yaş dövründə uşaq üçün bularlar zararlıdır".

Psixologular sözlərinə görə, uşaqlara film, çizgi filim və ya videolar izləmək, onurlarla real oyular oynamaq da bu öyrədiyi və faydalıdır. "2 yaş qədər olan uşaqlar cox film izlədiyi zaman nüqətənən, müxtəlif davranış pozuntuları, sosial bacarıqların olmaması kimi problemlər yaşaya bilərlər. 2 yaş və sonrakı dövr üçün isə uşaqın izlədiyi film və çizgi filmləri ciddi nəzarət olunmalıdır".

Güncəzədə uşaqların film, yaxud çizgi filmlini baxarkən bir neçə nüansı diqqət yetirilməlidir. "Məsələ, 18 yaş qədər, hər yaş etapında filmləri xüsusi diqqət olmalıdır. "Mövzusunda şəddət, travmatik qorxu və istir gizli, istər də aşkar nümayis olunan cinslilik tərkibli heç bir film və çizgi filmin uşaqlara izlədiləməsi məsləhətli gərəkdir. Öks halda, psixoloji pozuntuların yanrınlığına qazınılmazdır. İlk növbədə vətənpərvərliyi, dostluğun többilər edən çizgi filmləri seçilməlidir".

# Uşaqların mənəvi inkişafı üçün onlara vətənpərvərlik hisslerini aşılamaq lazımdır

**"BUNU UŞAQLARIMIZA KİÇİK YAŞLARINDAN ÖYRƏDƏRİKSƏ, ONLAR GƏLƏCƏKDƏ MİLLƏTİNƏ, XALQINA, VƏTƏNİNƏ LAYIQLI ŞƏXSİYYƏT KİMİ FORMALAŞACAQDIR"**



rənən pozuntusunu yarada biləcək amil olmamadır. Bu çox müüm faktördür: "İkinci nüans isə, izlənilən filmlərə uyğun yaş dovrunu mütləq uyğun seçilməlidir. Məsələn, 2-10 yaş arası uşaqların fantastik janrıda film və çizgi filmlər baxması düzgün seçimdir. Çünkü bu yaş dövründəki uşaqlar hələ reallliq-də baş verənləri tam qavramadıqdan, filmdə baş verənləri real hesab edərək onları özüne örnək ala bilirlər. Bi işi sağlıq sənətindən istifadə etmək lazımdır. Hər nə qədar bi videoalar öyrədicisi olsa belə, 0-2 yaş dövründə uşaq üçün bularlar zararlıdır".

Psixologular sözlərinə görə, uşaqlara film, çizgi filim və ya videolar izləmək, onurlarla real oyular oynamaq da bu öyrədiyi və faydalıdır. "2 yaş qədər olan uşaqlar cox film izlədiyi zaman nüqətənən, müxtəlif davranış pozuntuları, sosial bacarıqların olmaması kimi problemlər yaşaya bilərlər. 2 yaş və sonrakı dövr üçün isə uşaqın izlədiyi film və çizgi filmləri ciddi nəzarət olunmalıdır".

Psixoloqlar sözlərinə görə, bu gün uşaqların zərəri informasiya almamasında təkcə televiziya və internet rol oynamır, eyni zamanda kitablar, adəbiyyatın da rəla danılmalıdır. "Hesab edirəm ki, istar satış üçün, istar kültürü kitabxana-də dəbli osarlardan yaşa görə uyğunlaşma ciddi fikir vermek və riayət etmək lazımdır. Təsəssüf ki, bir çox hallarda aşyazı uşaqlar böyükərlər aid adəbiyyatı oxuyur, istifadə edir. Bu məsələdə makənba mülliimlər, evdə valideynlər ciddi

özünü göstərə bilər. İstənilən psixoloji pozuntunun kökündə, keçmişdən gələn bir travmatik informasiya qəbulu yatar. Odur ki, həcəsə sabobası yəro depressiya, psixoz, paranoid şəxsiyyət pozuntusu, bipolar pozuntu və digər problemlər, mübarizə aparmaq kimi bir imtahanə maruz qalmır. Buna görə də valideynlər bu məsələdə diqqət etməli, uşaqları film izləyərkən diqqət yetirilməsi və filmi övladları ilə birlikdə seçməlidir".

Təhsil eksperti Kamran Əsədov valideynlər və mülliimlər diqqət olmağı səsləyir:

"Validen və mülliimlər məsuliyyəti olmalı, uşaqların hansı film və çizgi filmlərinə baxlığından diqqətlə izləməli, yemətənlər üçün filmlərin seçilməsinə xüsusi rühərlilik etməlidirlər. Əlbotə, uşaqlar filmlərə baxmaq lazzatından tamamilə məhrum edilsin. Bu hər halda faydalı istiradır. Lakin valideynlər uşaqları filmlərlə bağlı risk-dən qorunmalıdır".

K Əsədovun sözlərinə görə, bu gün uşaqların zərəri informasiya almamasında təkcə televiziya və internet rol oynamır, eyni zamanda kitablar, adəbiyyatın da rəla danılmalıdır. "Hesab edirəm ki, istar satış üçün, istar kültürü kitabxana-də dəbli osarlardan yaşa görə uyğunlaşma ciddi fikir vermek və riayət etmək lazımdır. Təsəssüf ki, bir çox hallarda aşyazı uşaqlar böyükərlər aid adəbiyyatı oxuyur, istifadə edir. Bu məsələdə makənba mülliimlər, evdə valideynlər ciddi

şəkildə uşaqlara nəzarət etməlidirlər.

K Əsədov qeyd edir ki, valideynlər uşaqlarının filmlərə baxması zamanı bir səra mənsələrə xüsusi diqqət yetirməlidirlər: "İlk növ valideyin uşaq film və ya multfilmlərə baxmaq icazə verməmədən əvvəl, filmdəki səhnələr haqqında malumat əldə etməyə çalışmalıdır. Müümün olarsa, həmin film valideyin avvalca özü tək baxıns. Yalnız onu ziyanlısız hesab etdiyi halda uşaq həmin filmə baxmaq icazə verməlidir. Ziyan deyərən xuxanda sadaladıqlarımızdan olava, siddət, bir-birini incitmə, nəhayət sözlər, kobudlaşdırıcı və normal bir şey kimini gəstoran film və multfilmlərdən da qəçinmə lazımdır".

Bu uşaqların mənəvi inkişafına ziyan vera bilər. Filmi qiymətləndirirən, unutmayıñ ki, valideyin zövük nümunə deyildir və sizin üçün ziyanlısız olan film, yuxarıda qeyd edilən səbəblərə görə uşaqın üçün tamamilə yararsız olara bilər. İkinci, uşaqların eyni filmə dəfələrlə baxmalarına icazə verməyin. Tele-verblişlərin və kinofilmərin izlənməsi məhdudiyyətdənəldir, belə ki, vaxtı bu formada keçirilməlidir, uşaq həşərətli istirahətdən ayırt. Üçüncü, uşaqlarınızı təsviq edin ki, onları idrakı, tarixi, elmi-populyar filmərə baxınsalar. Bu onlara dünyəgörüşlərini, mənəvi inkişafını və təcrübənin sarhədlərini genişləndirirən, bir çox həyatı vəziyyətlərə tanış olmağa imkan verəcəkdir".

Uşaq yaddaşı eladır ki, kiçik yaşlarında baxdıqlı, gördüyü bir çox şəyər onların yaddaşında daimi olaraq qalır və bəyindikdən sonra da buna xatırlayırlar. Ona görə də uşaqların baxdığı film və çizgi filmlərin onların həddinə uyğun olması müümən məsləbdər. Çünkü onlarda mənəvi keyfiyyətlərin formalşamasına və sağlam boy umşarları yaradımcı olur. Uşaq evin təbəqəsini bağçaya da, məktəbə da daşır. Həmçinin məktəbdə, bağçada və atradə öyrəndiklərinin də evə gətirilər. Uşaqların mənəvi inkişafı üçün onları vətənpərvər rüdbə böyütmək, onlara vətənpərvərlik hissələrini aşılamaq lazımdır. Əgər biz bunu uşaqlara xüsusi kiçik yaşlarından etibarən öyrəndirik, onlar gələcəkdə millatlıno, xalqına, vətənəni layiqli şəxsiyyət kimi formalşacaqdır".